

Maliyyə vəziyyəti haqqında hesabat

min manatla

		Hesabat dövrü	Keçən ilin müvafiq dövrü
		30/6/2026	30/6/2025
1.00	Aktivlər:	13,271,814	12,714,118
1.10	Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən blokləşdirilmiş nağd vəsait	2,793,473	3,121,605
1.20	Ticarət və investisiya qiymətli kağızları , Əks-repo	2,411,254	3,204,686
1.30	Banklar və digər maliyyə institutlarındakı depozitlər	1,682,919	628,345
1.40	Banklar və digər maliyyə institutlarına verilən kreditlər	35,617	29,629
1.50	Müştərilərə verilmiş kreditlər	5,953,948	5,371,839
1.5.1	a) istehlak kreditləri	3,323,215	3,048,882
1.5.2	b) biznes kreditləri	2,044,634	1,720,339
1.5.3	c) daşınmaz əmlak kreditləri	586,099	602,618
1.5.4	d) digər kreditlər	0	0
1.5.5	(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	-691,835	-619,249
1.5.6	Müştərilərə verilmiş kreditlər (xalis)	5,262,113	4,752,590
1.60	Əmlak və avadanlıqlar	164,664	95,039
1.70	Qeyri-maddi aktivlər	40,244	38,265
1.80	Təxirə salınmış mənfəət vergisi aktivləri	75,426	59,807
1.81	İnvestisiyalar və maliyyə iştirakı (xalis)	228,049	159,004
1.90	Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-188	-2,605
1.10	Digər aktivlər	578,243	627,751
2.00	Öhdəliklər:	11,932,798	11,608,803
2.10	Depozitlər	9,951,241	9,477,352
2.1.1	a) fiziki şəxslərin depozitləri	3,708,218	3,076,326
2.1.2	b) hüquqi şəxslərin depozitləri	6,243,023	6,401,027
2.20	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	418	563,387
2.30	Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	999,363	728,967
2.40	Borc qiymətli kağızları	80,000	30,000
2.50	Cari vergi öhdəlikləri	75,764	20,617
2.60	Təxirə salınmış vergi öhdəliyi	0	0
2.70	Subordinasiya borc öhdəlikləri	306,000	306,000
2.80	Digər öhdəliklər	520,012	482,481
3.00	Kapital:	1,339,016	1,105,315
3.10	Səhmdar kapitalı	265,850	265,850
3.20	Səhmin qiymətinin dəyişməsinə gəlir (zərər)	800	800
3.30	Bölüşdürülməmiş mənfəət	974,904	753,281
3.40	Ümumi ehtiyatlar:	97,461	85,384
3.4.1	a) kreditlər, lizinlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	87,023	75,407
3.4.2	b) əsas vəsaitlərin və qiymətli kağızların qiymətləndirilməsi	10,439	9,978
3.4.3	c) digər ümumi ehtiyatlar	0	0
4.00	Cəmi öhdəliklər və kapital	13,271,814	12,714,118